

Bakının hüsnünün gözəlliyinə, tarihimizin daş yaddaşı kimi qədimliyinə, dünənimizlə bu günümüzün qo- vuşduğu bir məkana heyran qalanlarla yanaşı, onu qan gölündə boğ- mağa fərman verənlər də var imiş, sən demə... Nələr çəkmiş başın sə- nin, Bakı?! Daş yaddaşa çevrilib hə- dar dalañın, orada yatan min illik tarixin. Ağ günlerin uğrunda mübarizə aparan oğluñ, qızın yeri gəldikcə ya- dellilərin hücumlarına sinələrini si- pər ediblər! "Qara Yanvar", "Qanlı şənbə" kimi yaddaşlara yazılıan 20 Yanvar gecəsində də bir daha bunun şahidinə çevrildiñ!

Amma o zülmət, dəhşətli və vəhşəti "Qanlı şənbə" gecəsindən - 19 yanvar 1990-ci il tarixindən çıxmışına xalqımızı ağ günlerinə - azadlığına, istiqlaliyyə- tine və müstəqilliyinə yenidən qovu- durduñ! Sınıñ azadlıq uğrunda qanlı sa- vaş meydanına çevrildi. Azadlıq meyda- ni Vətəni sevənlərə dərliq etdi. Acdın sini- nəni vətənsevərlərin üzüne, millətləri Odlar diyərində bir ocaq başına yiğan, bağrına basan Bakı!

1990-ci il yanvar ayının əvvəlinə dən Bakının üstünü sanki qara bulud almışdı. Həmin ilin qışı özünü dəha sərt gos- təirdi: şaxta qılınc kimi kəsir, soyuq iliyə işleyirdi. Bəlkə də Bakı sovetlərin ha- kimiyyətdə olduğu yetmiş illik tarixdə belə cansıxıcı günlərini yaşamamışdı. Şəhərdə hərbçilər həmisiñindən dəha çox, həm də vahiməli görünürdülər. He- le elə bir ciddi hadisə baş verməsə də, sanki zələzəldən öncəki kimi, "nisbi sa- kitlik" - ölümçül əhval-ruhiyyə hökm sü- rrürdü. Amma güclü bir "tufan" və "qasır- ga"nın yaxınlaşdırığı hiss olunurdu.

Bakının taleyinə yazılıan o müdhiş gecədə bakılıilar, şəhərin qonaqları, azadlıq aşığıları ile yanaşı, imperiyanın əliqanlı canıləri ilə üz-üzə qalanların arasında həkimlərimiz də az deyildi. Onların üzərinə dəha çətin və məsuliyyətli vezife düşmüdü. İndiki Yasamal rayonunda fəaliyyət göstərən köməkçi təcili tibbi yardım stansiyasının o za- manlar baş həkimi işləmiş Mürsəl Hə- midov deyir ki, həmin şənbə günü se- hiyyə naziri Rəhim Hüseynov Dağılıq



...Nələr çəkmiş başın sənin



İmpriya cəlladları yaralılara aman vermirdilər, həkimləri gulləbaran edirdilər

Qarabağ könüllü və tapşırıq əsasında gedəcək həkimlərle görüşüb tövsiyələrini verdi. O, nazirlərdən "Salyanski kazarma"nın (indiki Müdafiə Nazirliyinin Telim-Tədris Mərkəzi) hərbi şəhərciyin yaxınlığında yerləşən iş yerinə qayıdır. Amma o gecəki dəhşət onların Qarabağ səfərinə imkan verməyib. "Salyanski kazarma"da yerləşdirilən xüsusi təyinatlılar müyyən komanda gözləyirdilər ki, şəhərə çıxsınlar. Bunun qarşısını almaq üçün də mərkəzin giriş-çıxış yollarında tonqallardan maneələr qurulmuşdu.

Gözlənilən "tufan" dan əvvəl və sonra

Həkimlərə, xəstəxanalara məlumat verilmişdi ki, oradakı hərbi contingent və ağır texnika şəhərə çıxacaq. Nərimanov prospektində (indiki H.Cavid prospekti) "Xəzər" kino-teatrının qarşısında hərbi şəhərciyin bir çıxışı var idi. Orada "barrikadə" quranlar əsasən yeniyetmə və gənclərdən ibarət idi...

Həkimlər, hərbi səfərberlik elan olunmasa da, xüsusən təcili yardım stansiyaları, o gecə öz peşə borclarını yerinə yetirmək üçün ayaq üstə id. Mərkəzin yaxınlığındakı beşmərtəbeli yaşayış binalarında yaşayanlar da bu gözlənilən vahimədən xəbərdar idilər. O

zaman orta məktəbin 7-ci sinif şagirdi olan Tərənə Əhmədovanın ailesi də həmin binaların birində yaşayırırdı. O, müdhiş gecəni heç zaman unutmayacağını ve uşaq yaddaşında qanlı izlər buraxdığını deyir:

"Xəzər" kinoteatrının yaxınlığında yaralılar var idi. Nərimanov prospektindən Ə.Haqqverdiyev küçəsinə yaxınlaşan "təcili yardım" iрeli gedə bilmirdi, yol blokadaya alınmışdı. Yaralılar kömək etməyə çalışanlar ağlaya-ağlaya, Yasamal istiqamətinə, 5 №-li çörək zavodu- nuna qarşısından üzüyuxarı (o zamanlar Musabəyovun heykəlinin yanına) gedirdilər. Zülmət gecədə gullələrin haradan atıldığı bilinmirdi, yalnız dəydiyi yerde parlayan qışqılcımları görmek mümkün idi. Kazarmanın yaxınlığındakı yaşayış binasının 3-cü, 4-cü mərtəbələrini də gülle yağışına tutmuşdular. Bu zaman gördük ki, "Olimp" tərəfdən aq rəngli "QAZ-24" markalı "Volqa" üzüyuxarı qalxır. Maşının sürücüsünə nə qədər işarə elədilər ki, gelmesin. Qaranlıq olduğundan, qarışdakı tankı və hərbçiləri görürdü. Qışqırıldıq ki, gelme! Maşın bir az geldikdən sonra dayandı. Təkərlərini tankla, BTR-lə vurub partlatdıqdan sonra sürücünü və içərisindəkiləri də avtomatla gülleleyib deşik-deşik etmişdilər. O gecə Elgün adlı bir həkimin fədakarlığını da eşitdik. Təcili yardım yardımstan-

siyasının həkimi Elgün Hacıyevi deyir. Yaşayış binasının tini ilə sürünen rək vurulmuş maşindəki yaralılara yaxınlaşış onları çıxarmağa kömək etdi. Inanmazdıq ki, yaralı üstünə gedən həkimə də gülle atalar. Bundan sonra həmin əraziyə daha bir "Jıquli" gəldi. "QAZ-24" kimi, onu da gullələdilər. Gül- lə yağış kimi yağırdı. Amma, artıq həmin yaralıları gördükdən sonra heç kim bu gülle yağışından qorxmurdur".

O günler Bakı şəhərində fəaliyyət göstərən 15 təcili yardım stansiyasının hər biri hərbi rejime keçmişdi. Ona görə 20 Yanvar şəhidlərinin arasında həkimlərimiz də az olmaması təsadüfi deyildi. Bakının Qala kəndi yaxınlığında, Zabratdakı hərbi aereporta yaxın ərazi- də, Qaradağ rayonunda, Bilecəri qəsəbəsində və s. yerlərdəki təcili yardım stansiyalarında hər cür şərait yaradılmışdı. Təbii ki, bütün bu stansiyalarla o zaman əlaqə ancaq hava telefonları və sitəsi ilə saxlanırdı.

Gecə saat on ikinin
yarısında xəbər gəlir ki...

Mərdəkandakı təcili yardım stansiyasının həkimi Aleksandr Marxevka çağırışa gedən zaman yolda gullələnmişdi. O, Türkən-Mərdəkan yoluñ kəsişməsində gullədən yaralanmış bir nəfəre

yardım göstərməyə gedirmiş. Yaralıya çatdırmaq istədiyi "sistəm" şübhəsi həkimin əlində qalmışdı...

Artıq həmin saatdan melum olmuşdu ki, "dişindən-dırnağınadək silahlanmış sovet ordusu öz ölkəsinin vətəndaşlarının üstüne amansızcasına yeridilir. Bundan sonra təcili və təxiresinən tədbirlər görülməlidir. Gece saat 24-də "Salyanski kazarma"dan havaya atılan işiqsəçən gülələr artıq xəbərdarlıq id. Bütün bunlar o gecə Bakı əhalisini yalnız çəş-baş salmamışdı, eyni zamanda, stresslər, həyəcan və qorxular da insanlara təcili tibbi yardım göstərməyə məcbur edirdi.

"...balkonda vurublar,
blokda yaralanan var"

Həkimlər ilk növbədə yaralılara özlərini çatdırmaç, yardım göstərək, yaxınlıqdakı xəstəxanalara yerləşdirməli idilər. Amma necə? Yol var idimi?! Hər yan blokadaya alınmışdı. O zaman Bakı Səhər Təcili Yardım Stansiyasının baş həkimi Sabir Adnayevin həyəcanlı səsi həkim briqadalarını hərbi qayda-qanuna kökləmişdi. Hava telefonundan eşidildi ki, "...təcili filan yerə gedin, balkonda vurublar, blokda yaralanan var, həkimlərimizi də qoruyun".

Yasamal rayonu ərazisində, Milli Məsiqi Gimnaziyasının qarşısındaki bağın iki addımlılığında hərbi idman oyunları meydancasında da yaralılar var idi. Həkim briqadalarından biri təcili həmin istiqamətə tələsirdi. Sürücü maşının üzüntünən sayışan işıqlarını yandırsa da, onları atəşə tutmuşdular. Inanılmaz idi ki, təcili yardım işarəsini verən maşında gülle atılsın. Xəzər Hövzə Xəstəxanasının yanından keçən təcili yardım maşının qapısından qışqılcımlar töküldən də həkim və sürücü inanmamışdı ki, onları atəşə tutublar. Maşına 18 gülle dəymiş, sürücü isə ağır yaranmışdı.

O gecə təcili yardım maşınlarından biri də indiki Dövlət Gömrük Komitesi binasının arxasındaki yaşayış binalarından birinə çağırışa gedəndə gülle yağışına tutulmuşdu. Həkim yaralıya tibbi yardım göstərmək üçün binaya daxil olanda sürücü həyətde maşında gözləmiş. Əliavtomatlı hərbçilər yaxınlaşış ona buranı tərk etmək əmrini verəndə sürücü həkim və xəstə gözlədiyini bildirir. Bu cavabdan qəzəblənən hərbçilər maşını vermişdilər gullənin qabağına.

Ali Mustafayev də təcili yardımından yardım ummuşdu

...Yanvarın 20-də səhər saat 7-8 ra- dələrində bir qara "Volqa" Yasamal ra- yonundakı təcili yardım stansiyasının qarşısında dayanır. Maşından düşən te- lejournalist Ali Mustafayevi o dəqiqə tanı- yırlar. O, çox yorğun görünürdü. Bütün gecəni yatmadı. Bakının dar küçələ- rində belə daldalanın insanları hədəfə alınmasını çəkmək, yaddaş salnaməsi yaratmaq üçün düz, birbaşa ölümün üs- tünə gedirdi. Bu yol qısa deyildi. Sən demə, 20 Yanvardan başlayan yolun o başında Qarabağ və qanlı 20 noyabr hadisələri var imiş. Qara Yanvardan sa- lamat çıxan Ali Mustafayevin Qarabağ qartal qanadlarında səfəri var imiş tale yazısında. Ali Mustafayev təcili yardım- la hadisə yerlərinə getmək və çəkilişlər aparmaq istəyini bildirir. O, təcili yardı- dim maşını ilə bütün hadisə yerlərini operatorla videolentə almışdı. Bu da tə- cili yardım maşınlarının o gecə göster- diyi xidmətlərin başqa bir forması idi...

Məhəmməd NƏRİMANOĞLU,
Fərman BAĞIROV (foto),
"Azərbaycan"